

*Dünyanın Heydər oğlu*

Dünya dünya əvəzi,  
Bir oğlunu itirdi,  
Bu xəbəri yurduma,  
Acı yellər yetirdi.

O, yenilməz bir rəhbər,  
Bənzərsiz dahi idi.  
Elin ümid işığı,  
Xalqın pənahı idi.

Yurdun yurd tək hörməti,  
O soyadı, adıydı.  
O ümmanlar qoynunda,  
Əfsanəvi adaydı!

Kükərək, coşğun dalğalar,  
Sahilinə can atdı.  
Özü döndü ümmana,  
Özü tufan yaratdı.

Canından can gedirdi,  
Yurduna “can” deyəndə.  
Göylərə hökm edirdi,  
Azərbaycan deyəndə!

Bayraqını ucaldır,  
Himnini çaldırırdı.  
Yurdunu bu dünyanın,  
Fövqünə qaldırıdı.

Okeanlar, qıtələr,  
Hava yolu, su yolu...  
Heydər kimi keçməyib,  
Hələ heç kəs bu yolu.

Dilində şüar idi  
Şuşa, Laçın, Qarabağ...  
Vətəninə tuşlanan  
Böhtana bax, şərə bax!

O sənin qabağını,  
Haqq sözüylə kəsirdi.  
Bu torpağın üstündə  
Yarpaq kimi əsirdi!

“Heydər xalqdı- xalq Heydər”,  
Necə düzdü bu deyim.  
Təkcə xalqın önünüdə,  
Diz qatladı Anteyim!

Mən onu bir kimsəyə,  
Bənzədə bilmərəm, yox!  
Xalqın istiqbalını –  
Bax, bu gözəl naxışlı,  
Bu əvəzsiz, oxşarsız,  
Bu təkrarsız xalını,  
Hər hansı naxış ilə  
Bəzəyə bilmərəm yox!

Çəkdi onun ruhunu  
Sonsuz səma, kainat.  
Heydərim rahat uyu,  
Öndərim, arxayın yat!

Xalqın azadlıq eşqi,  
Amalından güc alar!  
Sənin eşqin, istəyin,  
Türbən kimi ucalar...

Sənin torpaq nisgilin,  
Canındadır bu xalqın.  
Qəbrin nura qərq olub,  
Dönüb ziyarətgaha  
Yanındadır bu xalqın!  
Məzarının önungdən  
Milyonlar gəlib keçir.  
Axan göz yaşlarıyla,  
Qəlbini dəlib keçir.

Sən xalqının yolunda,  
Ölməyə də hazırlın.  
Hər bir kəsin qəlbinə  
Silinməyən, itməyən,  
Bir ömürlə, əsrlə  
Bir tarixlə bitməyən,  
Xatırələr yazıldın...

Xalqalrıñ yaddaşında  
Xatırən şirin, acı...  
Sənin tək bir dahiyə  
Əbədidir, ay Babam,  
Dünyanın ehtiyacı!

Ömrün sonsuz bir tarix,  
Yaşın min əsrin yaşı!  
Xalqı adı tək uca,  
Ey dünya vətəndaşı!

Bir ömrün hüdudları,  
Bu dünyayla tən oldu!  
Ey Vətən oğlu, sənə,  
Bu dünya Vətən oldu!

Önündə and içirəm,  
And içirəm belə yox,  
Bir vətənə, bir xalqa,  
Bir ölkəyə, elə yox,  
Sən dünyaya gərəkdin...  
Tapmiram bənzərini,  
Təkdin dünyada, təkdin...

Təkdin, ey bu torpağın,  
Möhtəşəm uca oğlu.  
Adı dillər əzbəri,  
Heydər Əlirza oğlu!  
Bibi Heybət türbəsi,  
Ucalırsa adınla,  
O Tanrısal eşqinlə,  
Arzunla, muradınla...  
Türkün, müsəlmanlığın  
Və bütün insanlığın  
Təkrarsız övladısan –  
Ölməz, yenilməz, mətin...  
Azərbaycan deyilən,  
Bu ulu məmləkətin,  
Min illərlə yaşayan,  
Dəyişən, təzələnən,  
Nəsillərlə yaşayan  
Şöhrətisən, şanısan!

*Ataxanlı B. Dünyanın Heydər oğlu // Günəşə qovuşmaq istəyirəm mən! – Bakı:  
Çinar-Çap, 2008. – S.49-51*